


(Hekayə)

Skrolukadakı balaca daxmanın pəncərəsindən içəri tutqun qış axşamı boyanırdı. Evin sahibəsi Katrınna yun ayırırdı, dizlərinin üstündə uzanmış pişik səcəhranın ahəstə ugultusuna uyğun yavaş-yavaş yırğalanırdı. Katrinnanın əri Yan Anderson ocağı qırığında oturmuşdu, kürəyini ocağa verib qızınrırdı. Bütün günü Erik Fallin meşəsində ağac qırımışdı, indi da dincəlməyə haqqı var idi. Hətta Katrınna da onun işlə məşğul olmadığına, beşyaşlı qızıyla oynayıb-zarafatlaşdırıldığına etiraz eləyə bilmədi.

Katrınna dərin düşüncələr içinde oturmuşdu, ataya qızın nə danışdıqlarına qulaq asmındı. Bununla belə, bir şəyə həmişə ciddi fikir verirdi. O, Yanın qızı göyçək və ağıllı adlandırmamasına döza bilmirdi, əri isə əksinə, elə hey bunu təkrar eləyirdi. Katrınna əminiydi ki, əgər Klara Qulla bu az yaşından belə düşüncəylə böyüsə, ondan fərqli adam çıxmayacaq.

Yan ağlagəlməz əhvalatlar uydurmağı sevirdi. İndi isə əri ocağın yanında oturub qızına qədim vaxtlardan, ələm yaradılandan, adamlar yer üzündə görünəndən sonra nələr baş verdiyini danışırırdı. O, qızı Babil qülliəsi barədə tarixçəni nəql edirdi. Deməli, ümidi etmək olarıdı ki, boş söhbətlərə keçmək üçün bəhanesi olmayıacaq.

– Hə, deməli, onlar gil daşımaga başladılar, kerpic kəsildər, əhəng yandırlılar, qüllənin ətrafında qurğular qurdular. Həmin qurğular gün-gündən elə hey böyüyürdü.

Selma Lagerlöf

təyəndə ağızlarından bu sayaq sözər çıxırdı: "Erbe, derbe, mirbe, marbe?"

Bəli, onlar bir-birlərini başa düşmürdülər. Bənnalar emin idilər ki, şagirdləri onları əle salır, amma "Bəsdi, tənbəlliyn başını buraxın!" deyəndə dillərindən "Ullen, dullen, dorf!" sözər çıxırdı. Şagirdlər bənnaların nəyə görə onlara acıqı tutduğunu soruşmaq istəyəndənə ağızlarından "Abrakadabra!" sözər çıxırdı.

Get-gedə vəziyyət elə qarışdı

yıldı. Axi başına nə gələcəyini bilmirdi. Əger görəydi, ayılar və canavarlar balaca şahzadəni bir göz qırpmında parçalaya bilərdi.

Amma qız elə balaca, elə sevimli idı ki, onu incitməyə bir adamın da ürəyi gəlməzdidi. Əksinə, ki-mə rast galırıdsə, hamı qızax yaxınlaşmış salamlaşırırdı, əl verirdi, hara getdiyini soruşurdu. Qız cavab verirdi, amma kimsə bir söz başa düşmürdü, buna görə də ona məraigini itirirdi.

O elə gözəl, elə sevimliydi ki, bir qəsrə, yaxud ağa evinə yaxınlaşmağa bənd idı, qapılar üzünə öz-özünə açılırdı. Amma ağızını

– Skorluka, – ev sahibləri dərhal cavab verdilər.

Şahzadə qız əmin oldu ki, onu burda doğrudan da anlayırlar. Bu dəfə lap çox sevindi, amma bir də yoxlamağı qərara aldı.

– Bəs bu evdə danışilan dilin adı nedir?

– Vörmlənd dili, – ev sahibi cavab verdi.

Bu zaman şahzadə yaxın gəlib onu da öz evlərində saxlamaqlarını xahiş etdi. Axi bütün işqli dünyada onu yalnız burada anlayırdılar!

Amma üzünü ocağa sari tutanda ev sahibləri gördülər ki, bu, Babil şahzadəsi. Odur ki "çətin burra sənin xoşuna gəlsin" dedilər. Həm də dedilər ki, ətrafdakılar həmisi vörmlənd diliində danışır, bəyəndiyi hər bir evdə məskunlaşa bilər.

Şahzadə qız razılaşmadı:

– Yox, – dedi, – biliyəm ki, mənə lazım olan yerə gəlmisəm. Elə burada qalacağam. Çünkü bu evdə xeyir götürə bilərem.

... Balaca Klara Qulla nəfəsini udub sakitcə atasına qulaq asır və gözləri heyrətdən böyüyürdü. Yan hekayəsinə bitirəndə qız elə bil bu evi ilk dəfə görürüm kimi ətrafa boylandı:

– Hə, nə olar, qoy hələlik hər şey olduğunu kimi qalsın, – nəhayət, qız dilləndi. – Sən sadəcə mənə böyük məyə imkan ver. Onsuz da gəldiyim yerə qayidacağam.

Yanın sıfatı təəccübənə dəyişdi. Amma ən pisi bu idı ki, Katrınna düz məqamında oyanıb söhbətin sonunu eşitmışdı. Ərinə:

– Sənə belə də lazımdı! – dedi. – Uşağın beynini daha onun qeyri-adı qız olması fikriylə doldurmarsan!

Tərcümə etdi:
Nəriman Əbdülrəhmanlı

Babil şahzadəsi

İə göyün yeddinci qatına çatmağa, oraların necə olduğunu görməye can atırdılar.

– Qulaq asın, ey xeyirxah adamlar, – bu zaman Tanrı onlara dedi. – Size axırıncı dəfə deyirəm. Əger öz əməllərinizden əl çəkib burdan getməsəniz, size bədbəxtlik göndərməli olacağam. Həm də bu ələ bədbəxtlik olacaq ki, ondan yaxanızı qurtara bilməyəcəksiniz, heç bir şey sizi xilas etməyəcək.

Amma adamlar fikirləşdilər ki, *Tanrı həmişəki kimi, yenə səbirli olacaq. Onlar öz bildikləri sayaq qülləni ucaldırırdılar və tikili gündən günə böyüyür, böyüyürdü.*

Bu zaman Tann adamlann dilərini qanşırdı. Həmin günəcən onlar bir-birini başa düşürdüler, sonra hər şey bitdi.

Bənnalar "Bize palçıq verin!" demek isteyirlər, əvəzindəse "Tara-bara-ra!" alındırı. Usta şeyirdiləri nə etməli olduğunu soruşturmaq is-

ki, bir-birinin saçından yapışib dalaşmağa başladılar.

Həmin gündən adamlar arasında dostluğa son qoldular, artıq kimse qülləni ucaltmayı düşünmürdü, hərə bir tərəfə dağılmışdı.

Yan hekayəsində bu yere çatıp Katrinnaya baxdı. Cəhrin səsi kesilmişdi. Ona əle gəldi, Katrınna da, pişik də yuxuya gedib. Yan bu dəfə sözüne astaca davam elədi:

– Babilde həmin qülləni ucaldanlar arasında hökmardarla xanımı və onların balaca qızı da var idi. Həmin gündən şahzadə qız da ele qəribə danışırı ki, onu nə atanası, ne başqa bir kəs başa düşürdü.

Buna görə də hökmardarla arvadı artıq onu sarayda saxlamaq istəmədilər, gözlərinin qabağından uzaq elədilər. Qız tək-tənha yola düzəlməli oldu.

O, işqli dünyada dolaşa-dolaşa qəlbində çox böyük dərə daşı-

acıb öz qəribə dilində danışanda qız dərhal başa düşürdü ki, təzədən sərgərdanlığına davam etməli olacaq.

Nəhayət, o, dünyadaki bütün çarlıqları, ölkələri dolaşandan sonra bir axşam qalın meşyədə düşdü, six ağacların arasından keçib balaça bir daxma gördü. Daxma o qədər balacayı ki, qız onun qapısından içəri güclə keçə bildi. Şahzadə qız dillendi:

– Hər vaxtiniz xeyir!

İçəridə oturan qadın ip əyirirdi, əri də kürəyini ocağa verib qızınırdı. Onlar qonağı görüb dədilər:

– Axşamin xeyir!

Balaca şahzade buradakılarını onu anladıqlarını görüb çox sevindilər. Amma ələ ehtiyatlı idı ki, məsələnin nə yerde olduğunu onlara dərhal demədi.

– Bu yer necə adlanır? – qız soruşdu.